

T.ü.e.d., prof. Mustafazadə Tofiq

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun
ümumi tarix şöbəsinin müdürü, əməkdar elm xadimi

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SÜQUTUNDU XARİCİ VƏ DAXİLİ AMILLƏRİN ROLU

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, təcavüz, Sovet Rusiyası, bolşeviklər, XI Qırmızı Ordu, Qarabaq, Şimali Azərbaycan

Keywords: The Azerbaijan Democratic Republic, aggression, Soviet Russia, Bolsheviks, XI Red Army, Karabagh, the Northern Azerbaijan

Ключевые слова: Азербайджанская Народная Республика, Россия, Советская Россия, большевики, XI Красная Армия, Гарабаг, Северный Азербайджан

1918-ci ilin mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" ilə Cənub-Şərqi müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edilmişdir. Bəyannamənin 3-cü maddəsində elan olunurdu ki, AXC bütün millətlərlə, ələlxüsus qonşu millət və dövlətlərlə sülh münasibətində olmaq niyyətindədir.

Lakin müstəqilliyi elan etmək hələ işin tam həlli deyil. Bu müstəqilliyi reallaşdırmaq və qorumaq qat-qat çətin vəzifədir. Azərbaycan Xalq Cümhuriyyəti bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa, bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasabətlər qurmağa cəhd göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti yaranan kimi çox ağır və çətin sınaiqlardan keçməli oldu. Əvvələ respublikanın tabii paytaxtı Bakı və onun ətrafi 1918-ci ilin mart-aprel azərbaycanlı soyqırımlarından sonra tamamilə erməni daşnaklarının, bolşevik libası geymiş digər erməni calladalarının və onlara əlibər olan eserlərin əsərəti altına keçmişdi. Bu qüvvələr hətta Gəncə və ətrafini da əla keçirmək üçün əməliyyatlar aparırdılar. İkincisi, Azərbaycan Cümhuriyyəti rəhbərləri alicənablıq göstərib qədim Azərbaycan şəhəri İrəvanı ermənilərin paytaxta çevirmələrinə icaza versə də aqçوغ erməni millətçiləri Qarabağın dağlıq hissəsini, Zəngəzuru və Naxçıvanı da əla keçirməyə can atır, erməni quldurları bu yerlərdə yaşayan azərbaycanlılara qanlı divan tutaraq, onları ata-baba torpaqlarını tərk etməyə vədar edirdilər. Azərbaycan torpaqlarının tamamilə itirilməsi və Azərbaycan xalqının fiziki məhv olması real bir təhlükəyə çevrilmişdi. Ordu yox idi, onu yaratmaq üçün vaxt və lazımi vəsait də yox idi. Buna görə də Cümhuriyyət rəhbərləri Osmanlı imperiyasına hərbi yardım üçün müraciət etmək kimi yeganə düzgün qərar qəbul etdilər. Birgə səylər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi mühüm hadisə idi.

Cümhuriyyət rəhbərliyi dünya birliyinə qatılmamaq, tanınmaq üçün bütün zəruri tədbirlər görürdü. O cümlədən bəy Topçubaşovun başlığı ilə Paris Sülh konfransında iştirak etmək üçün nümayəndə heyəti göndərildi. 1919-cu il mayın 28-də Azərbaycan istiqlalının birinci ildönümü gündündə ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilson təqdim olunmuş memorandumda Azərbaycan Cümhuriyyətinin yaranma tarixi, onun birillik inkişaf yolu və istiqlal uğrunda verdiyi qurbanlardan bəhs olunur, Vilsondan Azərbaycan müstəqilliyinin tanınması, Vilson prisiplərinin Azərbaycana aid edilməsi, Azərbaycan Millətlər Ligrasına qəbul olunması, ABŞ-in Azərbaycana hərbi ləvazimat sahəsində yardım etməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin qurulması məsələlərində Azərbaycan nümayəndə heyətinə yardım göstərməsi xahiş olundur. Bu da qeyd olunurdu ki, Azərbaycan carlıq Rusiyasının borclarından onun payına düşən hissəni ödəməyə qadirdir və xatırlanan şərtlər müqabilində buna hazırlıdır. Lakin Vilson Sülh konfransının dünənki kiçik hissələrə parçalamaq niyyətində olduğunu bildirərək, Azərbaycana böyük dövlətlərdən birinin qəyyumluq edəcəyi konfederasiya ideyasını dəstəkləməyi məsləhət görmüş və bunu da qeyd etmişdir ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilən. 1920-ci ilin yanvarın 11-də Paris konfransının Ali Şurası Azərbaycanın və Gürcustanın müstəqilliyini tanımaq barədə qərar qəbul etdi.

Təssəffür olsun ki, tarixi şərait Azərbaycan Cümhuriyyətinə öz mövcudluğunu davam etdirməyə imkan verilmədi.

Baki nefti olmadan yaşamağa çətinlik çəkan Sovet Rusiyası Azərbaycanı işgal etmək qərarına gəlmədi. Uzun müddət idti ki, Azərbaycanda Rusiyanın "beşinci kolon" rolunu oynayan bolşeviklər Qırmızı Orduya çox lazım olan benzinin və neft məhsulunun balıqçı qayıqlarında gizli daşınmasını təşkil etmişdilər. Bir neçə ay ərzində Həstərxana 20 minpuda qədər benzin və 3,5 min pud sürtkü yağıları çatdırılmışdı [6, s.195].

Nəinki bolşeviklər, eləcə də Azərbaycanda yaşayan ruslardan Cümhuriyyətə qarşı mübarizə üçün istifadə edildi.

Qeyd edək ki, Cümhuriyyətin rəsmi dairələri o zaman Azərbaycanda yaşayan qeyri-müsəlmanlar, xüsusən də rus hərbiçilərinin dövlət üçün təhlükə olduğunu dərk edirdilər. Təsadüfi deyil ki, sərəncam verilmişdi ki, Azərbaycan ordusunda xidmətdən azad edilmiş bütün qeyri-müsəlman zabitləri yeddi günlük müddətdə ölkə arazisini tərk etməlidirlər. Həbsda olan, yaxud məhkəmənin qərarı ilə cəza çəkən, yaxud istintaq altında olan qeyri-müsəlman zabitlər həbs müddəti bitdikdən, yaxud istintaq bittikdən sonra ölkədən xaric edilməlidirlər [11, v.12].

Buna görə də general-leytenant Sulkeviç və general-kvartirməster vəzifəsini icra edən polkovnik-leytenant Zeyndou Azərbaycan Respublikası arasından xaric edilməli olan qeyri-müsəlman zabitlərin siyahısını hazırlanmışdır. Siyahida 24 nəfərin adı, vaxtılı xidmət etdikləri hissə və yaşadıqları ünvan göstərilmişdir [11, v.22].

Hökumət başçısı Nəsib bəy Usubbəyov hərbi nazirin 20 aprel 1658 nömrəli raportunda qaldırıldığı məsələ ilə bağlı yazardı ki, o Azərbaycan ordusundan tərkis olunan rus zabitlərinin etibarsız ənsüri kimi ölkəndən çıxarılmış qənasti ilə razıdır [11, v.6]. N.Usubbəyovun Gəncə gubernatoruna və hərbi nazirə 30 aprel 1919-cu il tarixli şifrlənmis teleqramında deyilirdi: hərbi nazirin 5567 sayılı raportuna əsasən aşağıdakı şəxslər ordudan tərkis olunub Azərbaycandan çıxarılmılmalıdır: ştabs-rotmistr Kosilov, ştabs-kapitan Kalinin, ştabs-kapitan Jukov, Kornet İordanov, mühəndis Remenikov Andli, müvəkkil Lutski, mamur Klinevski, Kantenerus Bulankin. Teleqramda deyilirdi ki, bu şəxsləri Tiflis tərafından ölkədən xaric etmək lazımdır, əgər onlardan Bakıdan keçməklə Azərbaycanı tərk etmək istəyirildərsə, onları mühafizəçilər müşayit etməli idi [11, v.5].

1919-cu ilin yanında xeyli rus kəndlə köçküntünə yaşadığı Lənkəran və Muğanlı həm Denikin, həm də Sovet Rusiyasının açıq təxribatı vəziyyəti böhran həddində çatdırıldı. Hələ ilin əvvəlində rus kəndlərinə arxalanan polkovnik İlyasəvic "Lənkəran Diyar İdərəsi" adlanan qurum yaratmış, Azərbaycan hökumətini tanımadığını elan etmişdi. İlyasəvic Muğanı könüllü orduñun hərbi-strateji bazasına çevirilib Denikinin Azərbaycanı işgal etməsi üçün olverişli şərait yaratmaq istəyirdi. Lənkəran-Muğan bölgəsi bolşeviklərin də diqqətini cəlb etdirdi, onlar da Qırmızı Ordunun Bakıya galəcək hücumu üçün buradan strateji platsdarm kimi istifadə ismək istəyirdilər. Hər iki tərəf sərtlətə rus əhalisini silahlandırmış, onlardan herbişələşmiş dəstələr təşkil edirdi [12, v. 5].

Apreldə bolşeviklər yerli aqşvardiyaçılara qarşı hücumu başlayaraq Diyar İdərəsini, ordu qərargahını, poçt, mayak, radiostansiyası, dəniz limanını tutub, denikinci zabitləri həbs etdilər. Mayın 15-də burada Sovet respublikası elan olundu. RSFSR hökuməti dərhal Lənkəran-Muğan üşyançılarına yardım göndərmək haqqında göstəris verdi. 1919-cu ilin may-iyun aylarında Lənkərana 200 əsgər və zabit, 150 yaşık sursat və xeyli pul vəsaiti göndərildi. Mayın sonunda XI Ordunun hərbi-səhra tribunalının sədr müavini T.Ulyantsevin başlılığı ilə buraya Həstərxandən təcrübəli işçi qrupu göndərildi. Ulyantsev Muğanın siyasi komissarı təyin olundu Azərbaycan hökuməti Muğan-Lənkəranda baş veren qiyamı yatarımaq və anarxiyanın qarşısını almaq üçün iki alaydan ibarət dörd minlik qüvvəti general Səlimovun başlılığı ilə göndərdi. Polkovnik İlyasəvicin başlılıq etdiyi qüvvələr Bilişsuvər yaxınlığında kiçik döyüşdən sonra teslim oldular. İyulun 25-də isə bolşeviklər dənizə tərəf sıxışdırıldilar, qiyamçılarından yalnız az bir hissəsi canını qurtara bildi [8, s.64-65].

Təxribatları uğursuzluğa düşər olsa da Sovet Rusiyasının Azərbaycana qarşı təzyiqləri davam edirdi. 1919-cu ilin sonlarında Sovet Rusiyası ağ generalallarla mübarizədə üstün gəlməyə başladıqları sonra beynəlxalq şərait kəskin sərtlətə dəyişir.

Sovet Rusiyası Azərbaycana qarşı diplomatik təzyiqlərə başladı. 1920-ci il yanvar ayının 2-də RSFSR xarici işlər komissarı Çicerin Azərbaycan hökumətinə nota verərək onu Denikinə qarşı müharibəyə təhrif etməyə çalışdı. Azərbaycanın xarici işlər komissarı F.X.Xoyski 14 yanvar 1920-ci il tarixli cavab notasında yazardı ki, Azərbaycan xalqı başqa xalqların daxili işlərinə qarışır [12, ...].

Qırmızı Ordunun durmadan conuba doğru irəliləyərək Dərbəndə çatması Azərbaycan hökuməti daxilində bir talaş yaradı. Daxili işlər naziri M.H.Hacinskiin başçılıq etdiyi bir qrup hesab edirdi ki, Sovet Rusiyasına böyük güzəştlər getmək hesabına onu Azərbaycanın istiqalılını tanımağa razı salmaq olar. F.X.Xoyski və tərəfdarları isə hesab edirdilər ki, güclü rejim yaratmaqla təcavüzü dəf etmək olar [1, v.18-19].

Sovet Rusiyasının Azərbaycana təzyiqlirində Azərbaycanda kommunist hərəkatının dəstəklənməsinə böyük önəm veriliirdi. Azərbaycanda “beşinci kolon”un gücləndirilməsi üçün “Hümmət” iki yera parçalandı və bolşevik-hümmətçilər dövlətə qarşı silahlı üsyən yolu tutdular [7, s. 262]. 1920-ci il fevralın 11-də RK(b) P Bakı Komitəsi, bolşevik “Hümmət”, iranlı şəhərlərin kommunist təşkilatı “Ədalət” Azərbaycan Kommunist Partiyasında birləşdilər. Adına baxmayaraq bu yeni təşkilat PK(b) P-nin vilayət təşkilatı statusunda idi [7, s. 262].

Neft təqiliğindən Rusiya təsərrüfatının iflic veziyətinə düşdüyüünü görən RSFSR XKS sədri V.Ulyanov (Lenin) Bakını tutmaq barədə göstəriş verdi. O, Qafqaz cəbhəsi hərbi inqilab şurası, Smılqa və Orconikidze yanzırı: “Bakını tutmaq bizə son dərəcə və son dərəcə zəruridir. Bütün səyinizi buna verin [13, v. 17].” Aprelin 17-də isə Lenin Bakı Neft Komitəsinin sədri vəzifəsinə A.Serebrovskini təyin etdi [3, v.14].

Bir məsələni da xüsusi qeyd etmək lazımdır. Təhlükini gücləndirən amillərdən biri də bu idi ki, Azərbaycanda olan Türkiye kommunistləri və ittihadçılar xalq arasındaki polulyarlıqlarından istifadə edərək, Qırmızı Ordunun gelecek yürüşü xeyrinə tabliğat aparırdılar. Güya Qırmızı Ordu kamalçılara köməyə tələsir, ingilispərvəst Azərbaycan hökuməti isə onu öz ərazisindən buraxmır. 1920-ci ilin yanvarın 11-də PK (b) P Qafqaz Diyar Komitəsi ilə “Qarakol” inqilabi təşkilatının nümayəndəsi Beha Said arasında bağlanmış müqaviləyə görə Sovet Rusiyası lazımı qədər pul və silah verəcək, “Qarakol” isə Şərqi ölkələrində iingilislərə qarşı mübarizə aparacaq, yerli kommunist təşkilatlarına Gürcüstan, Ermənistən və Azərbaycandakı mövcud hökumətlərin devrilməsinə yardım edəcək [2, v. 9-15].

Azərbaycanın işgalini asanlaşdırın başlıca amil isə erməni amili olmuşdur. 1920-ci ilin əvvəllərində erməni nümayəndləri Pirimov və Zaxaryan Moskvaya gedib, ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirməkdə Ermənistən hökumətinin yardımını təklif etdilər [7, s. 271]. Təsadfiyə deyil ki, Samur çayı sahilinə dən 72 minlik Qırmızı Ordu hissələri cəmləşdiyi bir vaxtda ermənilər Qarabağda qiyam qaldırdılar. Azərbaycan hərbiçiləri Novruz bayramını qeyd etməkdə məşğul olduqları bir zamanda – 1920-ci il martın 22-də saat 3-də erməni silahlıları Şuşa, Xankəndi, Əşkəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan qoşun hissələrinə basqın etdilər [9, s.397]. Azərbaycan demək olar ki, bütün silahlı qüvvələrini qırba yeritməli oldu və beləliklə şimal sərhəddi müdafiəsiz qaldı.

Moskvadan AK(b)P nümayəndləri ilə eldə etdiyi razılığa əsasən Bakıda silahlı üsyən başlamalı və bundan 24 saat sonra XI Ordun Azərbaycan sorhədini keçməli idi. Süvari korpusunun komandanı Smirnov 1920-ci il aprelin 22-də süvari diviziyanın rəsisi Xmelkova əmək etdi ki, əym 23-dən 24-nə keçən gecəyə diviziyanı Qusar-Quba yoluńca gedən yaxın köprü və keşidlərə toplaşın [14, v.9]. Aprelin 26-də süvari korpusunun komandanı Smirnovun diviziyası üzrə verdiyi əmrədə aprelin 27-də saat 4-ə qəti hücumu keçib Şamaxı-Biləcəri-Bakı rayonunu işğal etmək, sonra Bakıdan sürətli hərəkət edərək Yevlaxda Kür çayı köprüsünü əla keçirmək əmək olunmuşdu [14, v.9]. Süvari korpusunun komandanı Smirnovun 26 aprelədə Dərbənddə verdiyi gizli əməliyyat əmrində deyilirdi: Keşfiyyat məlumatlarından aydınlaşdır ki, Azərbaycan ordusu sayı 30 minə çatan 1 diviziyanın [Bakı, Goyçay, Zaqqatala, Gəncə və Qazax alayları], 12 min nəfərlik süvari briqadasından (1-ci və 2-ci tatar alayları), 2 min nəfərlik xüsusi dəstə, 8 min nəfərlik partizan dəstələrindən ibarətdir. Yalama stansiyasında dağ artilleriya bataryası və Gürcüstan yarımbateriyası iki zirehli qatar (Bakı -Yalama Xəttində hərəkət edir), 6 zirehli avtomobilə təchiz olunmuşdur. 6 aeroport, iki hidroplana 2 radiostansiyaya malikdir. Dağıstanla sərhəddə Qusar-Quba rayonunda 8 minlik qüvvə mövqə tutub, Yalama-Xudat stansiyalarında 150-300 -dən ibarət düvarı dəstəsi durur. Ehtiyat qüvvələri: ehtiyat polis taboru, parlamenti mühafizə edən 300 nəfər, yunker məktəbi 400-500 nəfər, ölkə ərazisi üzrə səpələnmiş könülli patizan dəstələri. Bakını müdafiə etmək üçün iki istehkam qurulmuşdu: 1-ci Yalama-Xudatda, 2-ci Bakıya girəcəkda.

Aprelin 26-dan 27-nə keçən gecə başda “III İnternasional” olmaqla zirehli qatarlar qrupu Samur körpüsünü keçib cənuba doğru irəliləməyə başladı. Bakıdakı parlament və digər dövlət orqanlarını qorunmalı olan “Yardım Alayı”da türkiyəli komandirlərin təhrikli ilə bolşeviklərin tərəfində keçdi. Hərbi gəmilərin topları parlament binasına tuşlandı [7, s. 252].

Saat 4-də Azərbaycan K(b) P MK, RK(b) P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Fəhlə konfransı adından Azərbaycan parlamentinə hakimiyyətin təhvili haqqında ultimatum verildi. Ultimatumda deyilirdi ki, rus ordusu Bakıya girmədən dəmir yolu ilə birbaşa Anadoluya gedəcək, Azərbaycanın müstaqilliyi qorunacaq, Azərbaycan Ordusu olduğu kimi saxlanılacaq [7, s. 252].

Aprelin 27-də parlamentin son iclasında sədrlik edən M.Ə.Rəsulzadə hakimiyyətin bolşeviklərə təslim olunmasına qəti etiraz etdi. Ancaq, 1920-ci il aprelin 27-si saat 23 radələrində Azərbaycan parlamenti müsəyyən şərtlərə hakimiyyətin təhvili verilməsi haqqında qərar qəbul etməyə məcbur oldu [5, v. 294-297].

Bələliklə, xarici təcavüz nəticəsində beynəlxalq münasibətlərə və beynəlxalq hüquq zidd olaraq dünya ölkələri tərəfindən tanınmış suveren dövlət zorakılıqla devrildi. O zaman aralarında kəskin ziddiyətlər olan böyük dövlətlər AXC-nin siyasetinə laqeyd yanaşdırılar.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikasının Dövlət Arxiv, f. 894, siy. 10, iş 98
2. ARDA, f. f.894, siy. 10, iş 145
3. ARDA, f.2598, siy. 1, iş 358
4. ARDA, f.2598, siy.1, iş 23
5. ARDA, f.970, siy.1, iş 4
6. Azərbaycan tarixi (üç cilddə). I his., Bakı, Elm, 1973. 546 s.
7. Nasibli N. Azərbacan Demokratik Respublikasının xarici siyaseti (Mətn). Dərs vəsaiti. Bakı, Qanun, 2011.327 s.
8. Nasibzadə N.Azərbaycan Demokratik Respublikası. Məqalələr və sənədlər. Bakı , Elm, 1990. 94 s.
9. Süleymanov M. Azərbaycan ordusu (1918-1920). Bakı , Hərbi nəşriyyatı, 1998, 488 s.
10. Börbə za победу Советской власти в Азербайджане 1918 – 1920 гг. Документы и материалы. Баку, Изд.-во АН АзерБ.ССР, 1967. – 569 с.
11. Государственный Архив Российской Федерации, фонд 5247, описание 1, дело 1.
12. Дарабади П.Военные проблемы политической истории Азербайджана начала XX века. Баку – Эльм, 1991. 203 с.
13. Интернациональная помощь XI Армии в борьбе за победу Советской власти в Азербайджане. Документы и материалы. – 1920 – 1922 гг. Баку, Азернешр, 1989. – 194 с.
14. Российский Государственный Военный Архив, фонд 7717, описание 1, дело 18.

THE ROLE OF INTERNAL AND EXTERNAL FACTORS CAUSING COLLAPSE OF AZERBAIJAN DEMOCRATIC REPUBLIC Summary

This article is based on documentary materials and examines the reasons of the Azerbaijan Democratic Republic collapse. The main important external factors were the aggression of Soviet Russia and Armenians aiding, who wanted Azerbaijani land acquisition. The Armenians agreed with Russia and resumed aggressive actions on the border; also they raised a rebellion in the Karabagh. The Azerbaijan Democratic Republic was forced to discard two-third of its army to Armenian front. In the result Azerbaijan left its borders unprotected and did not agree to use XI Red Army. This Army invaded to the territories of Azerbaijan and occupied the Bakı.

The re-conquest of the Northern Azerbaijan by the Russia was connected with the fact that inside of the state was the Russia's fifth column, namely Bolsheviks supported by Armenian and Russian population. The existence of disagreements among the Azerbaijan's government and pro-Russian agitation of some Turkish soldiers who unfortunately believed that the XI Red Army was ready not for conquest of Azerbaijan, but for supporting of independence. It is important to note that the leading states did not care about the tragic fate of the Azerbaijan Democratic Republic.

**РОЛЬ ВНЕШНИХ И ВНУТРЕННИХ ФАКТОРОВ В ПАДЕНИИ
АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ**

Резюме

В статье на основе документальных материалов указывается, что основными факторами ставшими причиной падения АНР были агрессия Советской России, а также пособничество армии, которые с целью захвата ряда азербайджанских земель договорились с Россией, возобновив агрессивные действия на границе, поднявши также мятежи в Гарабаге, АНР была вынуждена отбросить две трети своей армии на армянский фронт, тем самым оставив почти без защиты свои северные границы, отказавшись от помощи XI Красной Армии, которая не оказывала серьезного отпора, вторглась в пределы Азербайджана и оккупировала Баку, а также всю территорию Республики.